

# Bədbəxt olmağa vaxtı olmayan Tesla

O, nəinki öz zamanını, hətta bizim də zamanımızı qabaqlayıb

**İnsan düşüncəni böyüdür, yoxsa düşünce insanı? Bəlkə də, hər ikisi mövcuddur. Bəlkə də, insan və düşünce bir-birindən ayrı deyil. Ya da onlar tamamilə ayrı və məkan etibarilə bir-birindən tamamilə uzaq şəylərdir. Bu uzaqlıq, bəlkə özünü daha çox zaman məfhumunda göstərir? Özü bu zamanda, ancaq düşüncəsi illərin, əsrərin gerisində olanlar var. Yaxud əksinə, əsrəri, minillikləri qabaqlayan düşüncələr mövcuddur.**

Yaxşı, bəs onda gerçeklik nə demekdir? Daha doğrusu, hansı gerçəkdir - zamanla ayaqlaşan, yoxsa zamanı qabaqlayan və yaxud da heç bir zamanı tanımayan düşünce? Keçmişə bəi günün, bəi günlən geleceyin zaman etibarilə nə fərqi var? Bu gün qorunan memarlıq abidələri bir zamanlar özündən evvəkilərin dağııntıları üzərində qurulmamışdır? Bu günün beton evləri sabahın arxitektura abidesi deyilmə? İnsanlıq keçmiş və gələcək deyərkən, nəyi düşünür, nəyi hədəfləyir?

Tomas Edissonun elektrikin birbaşa ötürülməsi nəzəriyyəsi öz zamanında aktual oldu və şirkətlərə milyonlar qazandırdı. Ancaq onun müasiri və rəqibi olan Nikola Teslanın dalgalı ötürülmə nəzəriyyəsi isə öz zamanını qabaqladığı üçün Edisson sərvət içərisində yaşadı, Tesla isə yoxsulluq içərisində öldü. Fəqət, gerçeklik bunların hansı idi? Onların hər ikisi etiraf olunmuş dahiłər olsa da, hər ikisi insanlığa çox böyük töhfələr verərək, tarixin fəlsəfi axarını dəyişdirərək, nəticədə Edisson və Tesla bir konflikt, bir savaş örneyirdi. Savaşda ise yalnız bir qalib olur. Konfliktə bir haqqı olur. Kimdir qalib, kimdir haqqı?! Yaşadığı zamanın şöhrəti dahisi olan, ancaq bu gün unudulub gedən Antonio Salieri, yoxsa, kimsesizlər məzarlığında miskin və hörmətsiz bir şekilde dəfn edilən, ancaq bu gün müsiqisindən tutmuş, adını daşıyan restoranlara və şokoladlara qəder hər şeyi ilə bütün dünyani saran Amadey Motsart?! Doğrudanız zamanla ayaqlaşan hər şey elə həmin zamanın bitməsi ilə də ölüb gedir?! Doğrudanız Rotşildlər, Rokfellerlər, Morganlar bize çox ucuz qiymətə dahiłik satıb, özləri zamanın sahibi olurlar? Hərdən düşünürəm, görəsən hansısa bir dünya baronu Şopenə həqiqətən qulaq asır, yoxsa onu bir dahi olaraq bize sıriyanılar elə həmin baronlardır!?


Həqiqəti aldanışdan nece ayıraq? Doğru gələcək yalan tarix üzərində nece qurula bilər? İnzivaya çəkilən təsəvvüf dərvişləri bu üç şeydən hansına bağlı idi - dünyadan qaçış, Allaha dönüş, yoxsa təselli? Daha doğrusu, onlara inzivaya çəkən bu üç şeyin hansı idi? Əlbəttə, düşünmək olar ki, bu üç nesnə bir-birindən ayrı deyil. Yəni dünyadan qaçaraq Allaha yaxınlaşmaq və bununla da əbədi təselliye nail olmaq! Bu, ilk baxışda belə görünə biler. Ancaq gerçeklik bunu demir. Çox mənqisiz bir şeydir əslində - əger o dərviş dünya ilə arasını düzəltseydə, deməli, Allaha tərəf getməyəcəkdi?! Çünkü nəticədə təselli var. Yəni dünyadan qaçıb haqqı qovuşmaq fikri çoxdan aktuallığını itirib! Məger haqq dünyadan ayrıdır?! Bəs axı həmin dərvişlər "Allah hər yerdədir" demirdirlərmi? Xalqdan ayrı bir haqq bedənən ayrılmış ruh kimi deyil? Haqqın məkanı xalqdır, yəni məxluq, yaranmışlar. Bunları da biz demirik. Biziñ öncə, elə həmin inzivaya çəkilənlər deyib. O zaman məsələ məhz elə zamanın başındadır. Mənə elə gelir ki, həmin o mistiklər dünyadan yox, mövcud zamanından uzaqlaşmışlar. Özü de inzivaya çəkildikləri üçün zamanından uzaqlaşmışlar, zamanından uzaqlaşdıqları üçün inzivaya çəkilərlər! Yəni bir növ buna məcburdurlar. Bəlkə xalq, məkan xeyli dəracədə insafsız və anlayışlıdır. Ancaq zaman çox insafsız və zalimidir. Ona uylayanları əsla yaşatır! Zaten yaşamaq deyilən bir şey zaman məfhumudur. O zamanla uymamaməq o zamanda yaşamaməq də mütənasibdir. Yanlış anlaşılması, zamanla ayaqlaşmaq dedikdə, səhbet şörhətdən, sərvətdən getmir. Səhbet anlaşılmamaqdən və

unudulmaqdən gedir ki, zamana uymayanların miskin aqibəti də məhz bunun nəticəsidir. Ancaq necə olur ki, hayatla bitən karyera ölümlə başlayır?! Bu gün məni öldürən zaman sabah məni necə və nə üçün dirildir?! Bunun sərrini heç zaman anlamamışam! Xalq gözəlləndi, yoxsa məkan müqəddəsəldi? Nə deyəşidi? Zamanla zamanın nə fərqi var? Dünənin miskini hansı mexanizmle bu günün dahişinə çevirilir? Bəlkə heç belə bir şey olmayıb? Çünkü şübhəliyəm... Əger həqiqətən belədirse, yəni zamanın və tarixin diktəsi ilə dünənki xalq bugünkü xalq deyilsə, niye olmuş dahiłər eyni mərtəbədə olan dırı dahiłər bu gün yəne miskinliyə sürüklinər?! Paradoxdur! Həm də bizi əlində ucuz bir oynacaq kimi oynadan zamanın çözülməyəcək olan bir paradox!

İnsan düşüncədən öndərdir? Əlbette, düşüncənin sahibi insandır. Yəni düşünce insana kənardan gelmir. Ancaq necə olur ki, zamanı geride qoyan düşüncənin öz sahibi,

gərlikdə sənə "onbasısan" deyirlər, ancaq hansı on nefərə məsul olduğunu söyləmirlər. Bəli, hər zaman dediyim kimi, müfredat çox önemlidir. Sən bir maşını idarə edə bilərsən, ancaq onun necə idarə olunduğunu bilməsən, bir zaman gelər, sən onu yox, o səni idarə edər və qəza töredərsən.

Doğrudan da, insan öz taleyini öz yazar. Ancaq öz yazdığı şey onun taleyine, yeni deyişidər bilməcəyi bir şəyə necə çevrilir, burası tam bir müəmmədir. Bəlkə seçim bir dəfə olur? Bəlkə "yaziya pozu yoxdur" dedikləri elə budur? Çok sual verirəm. Çoxu da cavabsız qalır. Bu, yaxşı bir şey deyil. Ancaq mən en azından sual verə bilirəm. Yəni sual artıq özü bir hərəkətdir, protestdır, cavablarla açılan qapıdır. Bəli, biz hər hansı bir şeyin içini, yəni müfredatını, detallarını, dolayı ilə, batınını bilməsək, o, bizim bizden asılı olmayan taleyiməzə çevirilecək. Lakin bildiyimiz bir şeyi deyişidər bilməsək belə, onunla xoşbəxtik. Çünkü onu tanıyırıq, sevirik və ən



zamandan bu qəder geri qalır? Nəticə isə budur ki, özü keçmişdə, düşüncəsi isə gelecek dənə olan dahiłər birçə bu günü görə bilmədilər, əfsus! Sədd əfsus! Uçurumun dibində səadət vərmiş! Əcəb utopiyadır! Bellidir... bu dünyun heç zaman çözülməyəcək! Bu "heç zaman" ifadəsi də çox maraqlıdır. Bu, bir dənə onu göstərir ki, zamansız bir şey gerçek ola bilmez.

İnsanlar əksər hallarda zamanla ayaqlaşmanın adını "məhrəməyyət" qoyublar. Deyirlər ki, bize məhrəm olmayan, yəni bizim düşüncəmizdən uzaq olan heç nə bizim deyil! Bəli, Hüseyini Kərbəla düzündə yalnız qoyub gedənlərin hamısı zamanla ayaqlaşanlar idi. Doğrudan da, Hüseyin onlar üçün naməhərem idi! Çünkü zamanın hökməri Yezid idi! Hüseyin isə Yezide yox, zamana tabe olmaq istəmirdi. Səbəb isə birdir - zaman Yezidin zamanı deyildi, Yezid zamanın Yezidi idi! Bu mənada gələcəyin övladları bu günün yetimləridir! Bu sözləri mən çoxdandır ki, öz qulaqlarından bir dərviş şirkəsi kimi aşısımız.

Ancaq bilmək olmur, zamansızlıq seçimdir, yoxsa tale? Dahilik istəyərək olan bir şey deyil. Elə bunun ters üzündə belə yazılıb ki, bir dahi istəsə də, öz zamanına siğa bilməz. Qaliley kimi, məhkəmənin ortasında "yer fırlanmış" deyər, ancaq sonunda "her halda yer fırlanır" deyər. Bu, iradə, əqidə-filan deyil. Bu, məhz taledir. Qaçılmaz, kristal tale!

O zaman bu qənaətə gəlmək olar ki, düşünce özü də bir insan taleyidir. Ancaq bu tale hardan gelir, kimin, nəyin hökmü ilə gəlir... bu məsələ qarənlidir. Deyirlər, insan öz taleyini özü yazar. Ancaq necə yazar, nə zaman yazar, hərda yazar, dəmirler. Cem Yılmazın çox gözəl bir replikası vardi. Deyirdi, es-

başicası, o, bizim öz seçimimizdir. Məşhur Eynülqüzzat Həmedani hətta öz ölüm şəklini bir rübaisində ölmədən çox öncələr yazmışdır. "Çox öncələr" deyirik, ancaq adam 40 yaşına çatmadan zamanın ruhaniləri tərifindən, həmin zamanla ayaqlaşan xalqın gözü qarşısında edam edildi. Özü də dediyimiz kimi, öz istədiyi şəkildə - daş-qalaq edildikdən sonra cəsidi neftli hesire bürünüb yandırılaraq, elə yana-yana dərs dediyi mədrəsənin etrafında on beş defə fırladılaraq! Əsrləri, minillikləri aşıb insanlığa əbədi xidmətde bulunan dahiłərə qarşı bu qəder qəzəb, kin, nifrət hardandır görəsən?! Bizcə, bunun bir səbəbi var - yalnız və yalnız dediyimiz kimi - zamanla uyğunluqlu!

Əslinde isə bu qəder təlaşa və aqressiya ehtiyac da yoxdur. Nəticə etibarilə dahiłər qısa, fani və gördükəli işlərin yanında əhəmiyyətsiz görünen heyatlarını çox zaman bədbəxt və tənha şəkildə başa vurublar.

Əvezində isə keçici həyatdakı bədbəxtliyin bədəli əbədi xoşbəxtlik olub. Ancaq yanlış anlaşılması, bir şərtlə ki, hər iki baxın sahibi eyni zamanda bir döyü sahibi olsun. Xoşbəxtlik insana bədbəxtliyin qarşılığında vərilmir, zəhmetin, məhsuldar əziyyətin və əlbətə ki, nikbinliyin qarşılığında verilir. Nikola Tesla da ömrü boyu nikbin oldu. Ömrünün böyük bir qismini demək olar ki, inzivada yaşadı. Ancaq heç zaman özünü bədbəxt hiss etmədi. Onun bədbəxt olmağa vaxtı yox idi! Deyirlər, o, zaman makinası icad etmişdi və özü də keçmişdən və gələcəkdən çoxlu episodlar görmüş, hətta onların fotolarını belə çəkmişdi. Bunlar əlbəttə, fərziyyə də ola bilər. Ancaq serb esli bu xorvatiyili köckün alının 300 min sehifədən yuxarı əlyazması bu



Fəxrəddin Salim

gün ABŞ-in gizli kəşfiyyat orqanlarında bir sər olaraq saxlanılır ki, bunun özü faktdır, fərziyyə deyil.

Ancaq ən qəribəsi odur ki, Tesla öldü, qabaqladığı zaman isə hələ tam olaraq gəlib çatmayıb. O, nəinki öz zamanını, hətta bizim də zamanımızı qabaqlayıb. Bəli, düşüncəsi özündən çox irəlidə gedən bir insan! Nədir bu öz! Kimdir insanın özü! Onu düşüncədən ayıran sərhədlər harda başlayır? İnsanın özü mövcud zamandır mı? Əger belədirse, deməli, vəziyyət çox kritikdir! Deməli, dahiłər heç zaman öz zamanlarına sırmayacaqlar! Deməli, düşüncənin sahibi olan insanın "öz"ünü hər zaman fəlakət gözləyir! Bu, çoxdan çalınması gərək bir həyəcanı signalıdır! Ancaq zamansız çalınan bu signalı qarşı qulaqları da, beyninə də, qətblər də her zamanki kimi kardır!

Fəqət mən Elon Musku (Elon Mask) tədim. 21-ci esrin şəksiz ən böyük dahiłər Elon Musk! Siz de tanıyın, menim öziz məməkətimin oxucuları! İndi bir şeyləri tapmadı, onları tanımaq çox asanlaşdır. Cənubi Afrikadan olan kasib bir ailənin övladı olan bu şəxsin hələ 48 yaşı var. Artıq onun SPACE X şirkəti NASA ilə birləşdə 2024-cü ildə Marsa turist göndərməyə hazırlanır. Əlbətə, o boyda NASA bu işdə arxa planda qalıb. Mister Musk bu yaxınlarda Türkiyədə gəlməmişdi. Biznesmen olaraq sefer etdiyi qardaş ölkədə Anıtgəbri də ziyarət etdi. "Uç sinmiş qabırğa və dəlinmiş bir ciyərə mühərabəni davam etdi" - bu sözləri isə o, Atatürkün xatirə daftərine yazdı. Ancaq Anıtgəbri ziyarət etməsinin və ümumiyyətə, Türkiyəyə gelişinin əsas səbəbi isə Mustafa Kamal Atatürkün bu sözləri olmuşdu: "İstiqbal göylərdədir!" İnsan dehşətə gelir! Bu milyarderin duyğusu, gələcəyi ovçunun içinde hiss etməsi, yaxın gələcəkde Marsda insan koloniyalarını yaratması fikri artıq bir ideya deyil, gerçəklilikdir. Mən Elon Muskun hekayəsindən çox şey öyrendim. Çox utandım, çox əzildim - zamanın öhdəsindən gelə bilmədim - üçün!

Bu yaxında Aya bir kommersiya uçuşu olacaq. Səkkiz nəfərlik kabinənin hər birinin qiyməti on milyon dolları aşan bütün biletlərinin bir gənc yapon iş adamı alıb. Ancaq adaların çəkmədən bəyən edib ki, qalan yeddi turistin hamisi inceşənet adamları olacaq! Yəqin ki, Beethoven sağ olsayıd, mütələq o gəmiyə minerdilər və kim bili, "Ay işığı" daha necə gözəl bestələndərli!!! Ancaq Beethoven zamanı gözləmədən o gəmiyə mindi və həmin sonata bundan daha gözəl yazılıb bilmezdi. "Mindi" deyirəm, çünkü inceşənet adamları üçün həmin gəmiyə bilet almaqda məqsəd, yerüstü, bəşərüstü əsərlərin yazılıb insanlıqla bəxş edilməsidir ki, Lüdvig Van Beethoven 200 il öncəsindən bunu etmişdi!

Budur zamanı əymek, bükəmk, onu bir ana siğdırmaqlı! Galacekdəki milyonları xoşbəxt edəcək bir sonatanın müellifinin şəxsi bədbəxtliyi heç bir əhəmiyyət daşıdır!

P.S. Elon Musk keçən on il ərzində yeni bir şirkət qurdu. Elektriklə işləyən maşınlarının istehsalı şirkəti. Adını isə "TESLA" qoyma! Həmin milyonlar qazanan TESLA ki, adını daşıdığı Nikola Tesla bir zamanlar acıdan öldü. Ancaq bunun günahkarı Elon Musk deyil. Əksinə, mister Musk daha inanılmaz bir əlçinliyə imza ataraq, bu yaxınlarda kosmosa bir raket göndərdi və həmin kosmik gəminin burnunda qırmızı rəngli "TESLA" avtomobili yerləşdirilib. İsteyənlər "Youtube"dan kosmosda uçan həmin maşının 24 saat canlı olaraq izləyə bilərlər.

Bəli, Tesla artıq göylərdədir! Nikola Tesla! Atatürk məhz bunun üçün deyirdi: "İstiqbal - yeni gələcək göylərdədir!"